

YENI 10 MANATLIQ KAĞIZ PUL NİŞANI



AZƏRBAYCAN
RESPUBLİKASININ
MƏRKƏZİ BANKI

YENİ 10 MANATLIQ KAĞIZ PUL NIŞANININ MÜHAFİZƏ SİSTEMİ

Mühafizə elementləri

- 1 Gizli nominal
- 2 LEAD holoqramı
- 3 Mürəkkəbsiz çap
- 4 Qabarıq çap
- 5 SPARK® live
- 6 Görmə qüsuru olanlar üçün tanıma elementi
- 7 Su nişanı




- 8 Seriya nömrəsi
- 9 Mühafizə sapı RollingStar®
- 10 Sayrışan rəngli boyalar
- 11 Xüsusi dəqiq cizgilər
- 12 Mikromətn
- 13 Süretçixarmaya qarşı xətlər strukturu
- 14 Rənglərin bölgüsü



YENI 10 MANATLIQ KAĞIZ PUL NİŞANININ MÜHAFİZƏ ELEMENTLƏRİNİN TƏSVİRİ

HƏRƏKƏT ETDİR




SPARK® live

Dinamik işıq effekti saçıan və yaşıldan göyə dəyişən boyada İçəri Şəhərin bir hissəsinin təsviri. Pul nişanını çevirdikdə elementin üzərindəki halqalar üç ölçülü hərəkət effekti yaradır.

Nominalın gizli rəqəmi

Pul nişanını hərəkət etdirdikdə nominalın gizli rəqəmi görünür.



Sayrışan rəngli boyalar

"10" rəqəmi və "AZN" yazısı bənövşəyi və qızılı rənglərdən ibarət sayrışan boyalarda əks etdirilmişdir.

LEAD hologramı

Holoqrafik folqa üzərində Qız Qalasının 3D effektində təsviri əks olunur. Qız Qalasının aşağı hissəsində 3D effektində hərəkət edən Xəzər dənizinin dalğaları təsvir olunur. Holoqramın yuxarı hissəsində nominalın iri ölçüdə rəqəmi rəngi dəyişən parıltılı effektə verilmişdir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən minimetnler və nominalın rəqəmləri yerləşdirilmişdir. Pul nişanını hərəkət etdirdikdə holoqram üzərində sayrışan rənglərin dəyişməsinə görmək mümkündür.

Mühafizə sapı RollingStar®

Metal görünüşə malik olan mühafizə sapının üzərində "10" rəqəmi və "AMB" yazıları əks olunmuşdur. Pul nişanını hərəkət etdirməklə mühafizə sapının yaşıldan göyə dəyişməsi və dinamik işıq effekti görünür.

HISS ET



Qabarıq çap

Pul nişanının müəyyən sahələrində barmaqla hiss olunan qabarıq çap elementləri mövcuddur.

Görmə qüsuru olanlar üçün tanıma elementi

Görmə qüsuru olanlar üçün pul nişanının üzərində həqiqiliyini və nominalını müəyyən etməyə imkan yaradan xətlər əks olunur.

Su nişanı

Pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi təsvir olunmuş su nişanı görünür.

Mühafizə sapı RollingStar®

İşığa tutuduqda mühafizə sapının üzərində təkrarlanan struktur və yazılar görünür.

BAX



Xüsusi dəqiq cizgilər

Xüsusi dəqiqliklə çap olunmuş çox rəngli uzlaşan cizgilər

Mikromətn

Böyüdücü ilə baxdıqda "AZƏRBAYCAN MƏRKƏZİ BANKI" sözləri oxunur.

Rənglərin bölgüsü

Bir element daxilində rənglərin bir-birinə keçidi

Fluoresent elementlər

Ultrabənövşəyi işıq altında pul nişanının ön və arxa tərəflərində müxtəlif fluorent təsvirlər görünür.



Yeni 10 manatlıq pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə eyni dizayna, lakin yeni və daha təhlükəsiz mühafizə sistemlərinə malikdir. Yeni 10 manatlığın dizayn mövzusu olaraq "Azərbaycan Tarixi" mövzusu saxlanılmışdır. Hazırkı 10 manatlıqdan fərqli olaraq yeni pul nişanının ön tərəfində su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunmuş, sol tərəfdə üzərində 3d effektində Qız Qalası əks olunan yeni holoqram, sağ tərəfdə İçəri Şəhərin qala divarlarını əks etdirən rəngi dəyişən və hərəkət edən halqalardan ibarət yeni möcüzəli rənglər və kənarlarda görmə qüsuru olan insanlar üçün tanınma elementi əks olunmuşdur.

Pul nişanının arxa tərəfində isə üzərində "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli rəngi dəyişən yeni mühafizə sapı, eləcə də üzərində "10 AZN" yazıları olan sayrışan rənglər əks etdirilmişdir.



İçəri Şəhər Orta Şərqiin ən qədim yaşayış məskənlərindən biri kimi Azərbaycan xalqının tarixi mədəni irsi hesab olunur.

Arxeoloji tədqiqatlara əsasən İçəri Şəhərin tarixi e.ə. III-I əsrlərə, burada əhalinin sıx məskunlaşması isə eramızın VIII-IX əsrlərinə təsadüf edir. İçəri Şəhər Kompleksinin əsas atributları hesab olunan Qız

Qalası və Şirvanşahlar Sarayının tarixi isə eramızın X-XIV əsrlərinə söykənir.

Qədim tarixi köklərə malik olan memarlıq nümunəsinin təsvirləri əsrlər boyu bir çox mədəniyyət və incəsənət nümunələrində, xalçalarda, rəsm əsərlərində, eləcə də pul sikkələrində geniş istifadə edilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk kağız pullarının üzərində də məhz İçəri Şəhərin atributlarından olan Qız Qalası öz əksini tapmışdır.

İçəri Şəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusunu almış, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.



AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI

Rəşid Behbudov küçəsi 90,
Azərbaycan Respublikası, Bakı şəhəri AZ1014

Telefon: (994 12) 493 11 22
E-mail: mail@cbar.az